

UOT: 338.482.224

Elnurə ƏLİYEVA

Azərbaycan Turizm və Mənecment Universiteti, dissertant

e.aliyeva@atmu.edu.az

**Qax rayonunda məskunlaşan etnik qrupların mənşəyi və mədəniyyəti
(Qax rayon tarix-diyarşunaslıq muzeyi)**

**Происхождение и культура этносов,
проживающих в Гахском районе**

(Гахский район историко-краеведческий музей)

**Origin and Culture of Ethnic Groups Living in Gakh Region
(Gakh historical-regional studies museum)**

Xülasə: Azərbaycan xalqı, ölkə əhalisinin əsas hissəsi olan azərbaycanlılardan və onun müxtəlif bölgələrində yaşayış halda yaşayan 30-a yaxın millət və etnik qruplardan ibarətdir. Onların hər biri unikal, özünəməxsus və təkrarolunmazdır və özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlılıqda, milli mətbəx mədəniyyətində və müxtəlif mərasimlərdə və elcə də tarix-diyarşunaslıq muzeylərində də öz əksini tapmaqdadır.

Qax rayon tarix-diyarşunaslıq muzeyi bir neçə istiqamət üzrə tarixi-bədii, tarixi-arxeoloji cəhətləri özündə birləşdirdiyi üçün təsnifatına profili-nə görə kompleks muzeylər sırasına aiddir. Bundan başqa rayon ərazisində yaşayan ingiloy, ləzgi, saxurların mədəniyyətlərini əks etdirən məişət əşyaları muzeyin zəngin ekspoziyasını daha da zənginləşdirir.

Açar sözlər: Qax rayonu, etnik mədəniyyət, saxur, ingiloy, ləzgi, tarix-diyarşunaslıq muzeyi, maddi-mədəni irs, ekspozit.

Резюме: Азербайджанский народ состоит из азербайджанцев, которые составляют основную часть населения из около 30 национальностей и этнических групп, которые компактно проживают в различных его регионах. Каждый из них уникален и самобытен. Они сохранили отличительные особенности своих культур. Её элементы можно увидеть в повседневной жизни, национальной кухне, ремеслах и обрядах. Наиболее яркие и хорошо сохранившиеся составляют основу коллекций краеведческих музеев.

Гахский поскольку сочетает в себе историко-художественный, историко-археологический аспекты. Богатой кроме того, богатая экспозиция музея привлекает внимание яркими предметами из жизни и быта ингилойцев, лезгин и сахуров.

Ключевые слова: Гахский район, этническая культура, сахур, ингилой, лезги, историко-краеведческий музей, материальное и культурное наследие, экспонат.

Abstract: The people of Azerbaijan consist of Azerbaijanis, who are the main part of the country's population, and about 30 nationalities and ethnic groups living compactly in its various regions. Each of them is unique, original and irreplaceable, and has preserved elements of a peculiarly different culture. This culture is reflected in everyday life, crafts, national cuisine culture and various ceremonies, as well as in historical-regional studies museums.

Gakh historical-regional studies museum is one of the complex museums according to its classification profile because it combines historical-artistic, historical-archeological features in several directions. In addition, the rich exposition of the museum is further enriched by household items living in the region, reflecting the culture of the Ingilos, Lezgins and Sakhurs.

Keywords: Gakh district, ethnic culture, sakhor, ingiloy, lezgi, historical-regional studies museum, material and cultural heritage, exhibit.

Azərbaycan xalqı, ölkə əhalisinin əsas hissəsi olan azərbaycanlılarından və onun müxtəlif bölgələrində yaşış halda yaşayan 30-a yaxın millət və etnik gruppardan ibarətdir. Qax rayonun arazisində yaşayan etnik gruppular - ləzgilər, saxurlar, ingiloyları və s. göstərmək olar.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini toplayıb, layiqincə qoruyan, tədbiq edən mədəniyyət və elmi tədqiqat müəssisələrindən biri də məzeylədir.

Hal-hazırda respublikamızda mövcud olan 230-dək muzeylər siyahısında ənəməli yerlərdən biri Qax rayon Tarix-Diyarşunaslıq muzeyinə məxsusdur.

Ümummilli liderimiz H. Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə uzaq gərən daxili və xarici siyaset yarımış, dövlət səviyyəsinde Azərbaycanın rayonlarında tarix-diyarşunaslıq muzeylərinin yaradılması haqqında qanun qəbul olunmuşdur.

Qax rayonlu ədməndərini bu böyük vətənpərvərlik təşəbbüsünə bircincilər sırasında cavab vermişdir.

Rayonda 1979-cu ildə yaradılmış tarix-əlkəşənəsi muzeyinin bazasında 1981-ci ildən tarix-diyarşunaslıq muzeyi fəaliyyətə başladı.

1991-ci ilin iyun ayından muzey onun üçün qismən uyğunlaşdırılmış yəni tipli binaya köçürülmüşdür. Bu günə qədər muzey özünün zəngin fonduunu yaratmışdır. Muzeydə Qax rayonunun 5000 əllik tarixindən sonra 18 minənən çox tarixi və elmi əhəmiyyətə malik aşya mühafizə, tədqiq və təbliğ olunur. Qax rayon Tarix-Diyarşunaslıq muzeyi rayonun daşınar tarixi abidələri, elmi təbiət kolleksiyalarını və bədii kolleksiyaların müəyyən cənəfli və inzibati əraziyai aid xalq əsəri nümunələrini toplayan, mühafizə edən elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Fondu və kolleksiyaları barədə osas fonda daxil olan muzey əşyaları aşağıdakı kolleksiyalara görə sistemləşdirilmişdir. Arxeoloji kolleksiyalar, etnografik kolleksiyalar, numizmatik kolleksiyalar, fotomateriallar, elmi təbiət kolleksiyaları, məxəzələr, yazılı məxəzələr, elmi inventarizasiya.

Fond əşyalarının tam mühafizəsinə təmin etmək məqsədilə ekspozitonası haqqında məlumatlar elektron daşıyıcıları daxil edilmişdir. Son illər muzeyin ekspozisiyasının tarixi əhəmiyyəti kəsb edən eksponatlarla zənginləşdirilməsinə diqqət daha da artmışdır.

Qax rayon Tarix-Diyarşunaslıq muzeyi bir neçə istiqamət üzrə tarixi-bədii, tarixi-arxeoloji cəhətləri özündə birləşdirdiy üçün təsərifatına profiliyəne görə kompleks muzeylər sırasına aiddir. Muzey 8 zaldə yerləşdirilmiş 9 ekspozisiya salونundan ibarətdir.

Bundan başqa rayon ərazisində yaşayan ingiloy, ləzgi və saxur mədəniyyətlərini eks etdirən sənətkarlı nümunələri, məişət əşyaları, mətbəx və geyim nümunələri muzeyin zəngin ekspozisiyasını daha da zənginləşdirir.

Ləzgilər - əsasən six şəkildə cənub-şərqi Dağıstanda, qismən şimali-şərqi Azərbaycanda, az sayda isə dünyadan bir çox ölkələrində yaşayırlar. Ama dili ləzgi dili olan ləzgilərin çoxu islam dininin sünni məzhabının etiqad edir. Yalnız Dağıstanın Miskince kəndində yaşayan ləzgilər şədirlər.

Onlar Azərbaycanın 20-dən çox rayonunda və iri şəhərlərində-Bakı, Sumqayıt, Gonca, Mingəçevirdə məskunlaşalar da, yaşlıdan şəkildə əsasən Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayılli, Oğuz, Şəki və Qaxda yaşayırlar.

Azərbaycanın digər etnosları kimi ləzgilərin də təsərrüfatı hayatında maldarlıq əsas yerlərdən birini tutur. Azərbaycanın zəngin otlqları, olverişli qışlaq yerləri sayəsində ləzgilərdə qoynuluq və bu sahə ilə bağlı fəaliyyət növbəri geniş inkişaf etmişdir. Köçəri maldarlıq ənəmələrinə sahib olan ləzgilər qışlaq yerləri kimi əsasən Mil, Muğan, Salyan, Qobustan, Alazan ərazilərindən istifadə etmişlər. Düzənlilik və qismən də dağətəyi ərazilərdə məskunlaşan ləzgilərin təsərrüfat mövsiyindən isə əkinçilik, bacılıqlı dəhə genis yayılmışdı. Məsələn, Quba, Xaçmaz, Qəbələ, İsmayılli, Oğuz bölgələrində yaşayışın ləzgilər maldarlıq və əkinçiliklə yanaşı bağlılıqla da məşğul olmuşlar.



Təsərrüfat hayatı ilə yanaşı, ləzgilər regionda özünləşmiş xalq tətbiqi sənət nümunələri və sənətkarlıqla, o cümlədən xalçaçılıqda ad qazanmışlar. Ləzgi xalçaları üçün nəbatı və həndəsi motivli ümumazərbaycan ornament süjetləri xarakterikdir. Özündən zəngin rəng çalarları, toxunma texnikası ilə seçilən ləzgi xalçaları arasında *qımul*, *küsənət* xalçaları xüsusilə məşhurdur. Palaza bənzəyən belə xalçaların üstü düz, altı saçaklı olduğu üçün xüsusilə isti saxlayır, revmatizmdən qoruyur. Aila quran har bir qız nişanlı üçün belə xalça toxumalıdır. Cehiz xalçasının toxunmasında qonşular ona kömək edirlər. Bu xalçaların üzərində ulduzlar, qədim inancları əks etdirirən işarələr olur.

Ləzgi etnik milli geyimləri digər Dağıstan xalqları və Azərbaycan türklərinin milli geyimləri ilə demək olar ki, eynilik teşkil edir. Ləzgilərdə Azərbaycan türkləri və Dağıstanın bəzi xalqları üçün xarakterik olan yerli papaqçılar tərəfindən tikilmiş adı qoyn dərisindən olan motəl papaq, bayramlarda isə qara və ya boz qarağıl dərisindən tikilmiş *bərmək* papaq qoyar, yun şaldan toxunmuş şalvar, üst geyimi olaraq böğazadək düymələnmış *köynək* və *kəmər*, ayaqlarına isə *şalamar* adlandırdıqları mal göndəndən tikilmiş çarşıq geyirdilər. Səfərov gedərkən və ya soyuq qış havalarında isə dəvə yunundan olan başlıq və kürk geyirdilər. Ləzgi kişi geyiminin ən xarakterik xüsusiyətlərindən biri də rəngarəng yun saplardan six toxunmuş naxışı, burnu üzütxuxarı qalxmış üzün bogaz çəkmələr olmuşdur. Kişi geyimlərinin əsas elementlərindən biri də kəmərin üstünlərə taxılan xəncər və *qatar* adlanan patronda olurdu. Həm kişi, həm də qadınlar naxışı corab geyirdilər.

Bu ləzgi etnik milli geyimləri Qax rayon Tarix-Diyarşunaslıq muzeyinin ekspozisiyasında nümayiş olunur.

Azərbaycan türklərinin mədəni tasiri altında olan ləzgilərdə də aşiq poeziyası inkişaf etmişdir. Dəvə yunundan toxunmuş başlıqları Azərbaycanlı alırdılar. 2 cür kürk geyirlər:

Kaval — enli və uzun

Kürk — yüngül və gödək

Qida rasionunda at və süd məhsullarının, göyərtinin üstün olduğu ləzgi matbəxində Qafqaz və Azərbaycan xalqları matbəxinin ortaş elementlərinə rast gelinə də, özünməxsusluğunu ilə seçilir. Hər bir evin həyatında təndir, çörək və xörək bişirmək üçün *xər* adlanan gil soba olmalı, *sac* üçün yer ayrılmalı idi. Çörək, adətan, mayasız xəmirdən yapıldı. Mayalı xəmirdən isə Azərbaycan türklərində olduğu kimi *kömbə* adlandırılan çörək bişirilir. Ləzgi matbəxində çörək məmələti baxımından zəngindir. Burada ilin fəsillərindən, bay-

ramlardan asılı olaraq, evlərdə *xul*, *çar-fu*, *yuxva* (yuxa), *lavəs*, *bazählamaç*, *sachsen fu*, *kakvats*, *çar lavaş* (mayasız lavaş), *qvar lavaş* (mayalı lavaş), *kulan fu*, *stkar*, *purniyin fu*, *efer-fu*, *tsaluq*, *tanurd fu* (təndir çörəyi), *karkar fu*, *cerekun tunut*, *şirin fu*, *quzun*, *alıqə*, *tsaluq*, *bakluk*, *cerekur* və s. bisirlər.

Bundan başqa, ləzgilərin six maskuləşdiqları bölgələr içiliyi göyerti, balqabaq və ya kosmikdən olan kətələr — *afarar*, sobada bişən və adətan, yeddi qatdan ibarət və içərisində ət, kartof, kosmik və ya göyərti qoyulan *skan* (*tskan*) ilə xüsusilə məşhurdur. Ləzgi xingali — *picekar* Azərbaycan türklərinin və tatların gürzə xəmir xörəyindən bi o qodar seçilir. İlin soyuq ayları üçün isə qazac at və *doldurma* (bağışaqın içərisindən qurudulan ət, adıviyyat və göyərti qarışığı) tədarif edilir. İlin soyuq aylarında organizmin xəstəliklərə müqavimətini artırmaq məqsədilə *xəsil* cürcəmis buğdashdan (samanından) bəhəməzə bənzəyən içki — *taç* bişirilir və onu, adətan, *sav* (qovut) ilə yeyirlər. Yeni uşaq doğulundan bışırılan *isita* isə Azərbaycanın digər bölgələrindən çalınan halvadandır yalnız adı ilə seçilir. Ləzgi yeməklərindən ən çox istifadə edilən orzاق at və buğdadır. Meyvələrdən şərbət hazırlanır və çat deyilən bir içki içilir. Buğda qaranlıq yerdə saxlanılır, cürcəmeye başlayanda ondan doşaba oxşar içki hazırlanır.

Saxurlar — Qafqazın, o cümlədən Azərbaycanın qədim etnoslarından biri olub, tarixin Samur çayıının yuxarı axarında maskuləşmiş, hazırda Dağıstanın Rutul rayonunun qərbində yerləşən Mikik Qurdul, Saxur, Mişə, Gelmes, Muslux, Tipix, Kələl, Səqqud kəndlərində, Xiyag, homçının Azərbaycanın Zaqatala və Qax rayonlarının 16 kəndində — Mamrux, Muxax, Karkay, Kələl, Suvagil (Yeni Suvagil), Əlibayramlı, Mişəs (Cincar), Gözbarax, Ağdam-Kələl, Kas, Sabuncu, Qum, Cinar, Ləkit-Kötüklü, Ələskər, Ağyazı (Üztümlü) kəndlərində maskuləşiblər.

XV əsrən etibarən saxur icmalarının başında saxur sultani durdurdu və sultanın iqamətgahı Saxur kəndində yerləşirdi. Bu ərazi mənbələrdə «Dağlıq mahal» kimi də tanınmış, uzun illər boyu saxurların iqitəsi, siyasi və mədəni mərkəzi olmuşdur. İlk vaxtlar Saxur mülkü Cənubi Dağıstan ərazisində yerləşirdi. Saxur vilayəti, yaxud «Dağlıq mahal» adlanan bu ərazi əsasən Dağıstan torpaqlarındakı Saxur kəndi və Samur vadisindən qədər uzanan torpaqları şəhət edirdi. XVI əsrda Şəfəvi hökmənlərinin fərمانı ilə Saxur mülküni də əhatə edən ilisə sultanlığı yaradılmış və bir müddət sonra saxurların yaşayış əlçanı daha olverişli olan Azərbaycanın şimal-qərb bölgəsinə kütlü köçürüldü. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdi.

Hal-hazırda Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsi ilə həmsərhəd olan Rutul rayonunda

yaşayırlar. Sayları 30 mindən çoxdur. Qafqaz dillerinin Dağıstan qolunun cənub-şərqi qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan dilində danışırlar. Dini baxımdan sunni müsəlmandırlar. Onlar azərbaycanlılarla qaynayıb qarışmış, Azərbaycan dilinə, mədəniyyətinə yiyələnmişlər. Saxurlar dağlıq ərazilərdə yaşadıqlarına görə, maldarlıq və sənətkarlıqla məşğul olmuşlar.

Saxurların mösiət təsərrüfatında aparıcı yeri qoyunçuluq tutmuşdur. Bu təsərrüfatda yerli qoyun cinsləri daha üstünlük təşkil etmişdir. İribiynuzlu mal-qara isə qoyunçuluğa nisbotən geniş yayılmışdır. Bu da saxurların başlıca olaraq dağ ərazilərində, zəngin yaylaqlara malik olmaları ilə izah edilməlidir.

Bir xarakterik cəhəti də qeyd edək ki, saxurların mösiətində əkinçilik ikinci dərəcəli əhəmiyyət kəsb etmişdir. Dağlıq ərazilərdə yaşadıqlarına görə və münit torpaqların azlıq üzüldən onlar əkinçiliklə məşğul ola bilməmişlər.

Saxurların digər məşğulliyəti sənətkarlıq olub. Bu, bir tərəfdən onlar zəngin yun, dəri, məməlütinə malik olması, digər tərəfdən də kişilərin başqa məşğulliyətinin olmaması ilə izah edilir. Yəni qadınlar yunu əyirib ondan müxtalif ev-məsiət əşyaları toxuyur, kişilər isə zərgərlik, dəmirçilik və silahçılıq ilə məşğul olurdular.

Saxurlar arasında çəkməçilik, dülögəlik, daşışlama sənətləti də üstün yürütb. Bu sənət sahibi olan kişilər bir tərəfdən yerlərdə el-obanın öz talabatını ödəyir, digər tərəfdən də ilin müxtalif vaxtlarında Azərbaycan və Gürcüstan şəhərlərinə, kəndlərinə gedib orada şahlinin sıfarisini yerinə yetirirdilər.

Ənənəvi saxur evləri bir qayda olaraq iki otaqdan ibarət olardı. Onlar biri qış evi olub *dəyə* adlanır və 1,5-2 metr darinlikdə yerin altında yerləşdir. Bu evin ortasında saxurların *laxa* adlandırdığı kürsü olardı. Qişda bütün aila üzvləri bu ev yığışar, *ailə laxa* ətrafında yerləşib onun istisnədə işinər. *Laxa* da ocaq qalanardı. Bir qayda olaraq bu tipli evlərdə pəncəre olmaz, işq ancaq ocaqdan düşərdi. Evin ikinci otağında isə yay-yay aylarında istifadə edərdilər və ailənin bütün üzvləri bu dövrə burada yerləşirdilər.

Saxur milli geyimlərindən cənub-şərqi mühit, təsərrüfat və mösiət xüsusiyyətlərinin təsirini görmək mümkündür. Saxurlar maldarlıqla məşğul olduqları üçün onların demək olar ki, bütün geyimləri töbii yundan hazırlanır. Saxur ənənəvi kişi geyimində qoyun dərisindən hazırlanan şalvarları ancaq çobanlar geyirdilər. Bundan başqa, saxur çobanlarının həm yağışdan, həm də suyuqdan qorunmaq üçün keçə yapincıları – *çupuz* da var idi. Çobanlar arasında heyvanın boğaz dərisindən və ya göndəndən hazırlanan çarçıqlar da yayılmışdı. Qiş aylarında isə çarçıqların altından *tipçə* adlanan uzunboğaz corab geyir, toxunma kondırıclarla dizdən bağlayardılar. Saxurlar kürkün bir neçə növündən istifadə edərdilər. «Yalançı qolları» olan yapinicı tipli kürkə saxurlar *barçamuan* deyərdilər. Qollu kürk isə 5-6 dərədən tikilən *gəymə*

kürk adlanırdı. Saxurlarda cüxa yerli mahuddan tikilər və arxalığın üstündən geyilərdi. Cüxanın üstündən *cüva* adlanan, gümüşlə bəzədilən və üstündən xəncər asılan dərəkərə taxardılar. Saxur papaqları uzun tülüklü qoyun dərisindən, konusvari, hündür, şıspaq formada olurdu. Qırvım quzu dərisindən tikilən papaqlar isə bayram vaxtı başa qoyulardı. Qazan formalı, ortası məxmərdən tikilmiş buxara papaq da saxurlar arasında geniş yayılmışdı. Saxur kişiləri *kasay*, *satalba*, *kasabı* ayaqqabılar geyirdilər. Bundan başqa, *satalmba* adlanan həm corab, həm də uzunboğaz çəkmə rolunu oynayan toxunma universal ayaq geyimi var idi. Belə corab-ayaqqabıları dağ cürlərində gəzmək üçün çox alverişli idi. Bayram günlərində saxurlar toxunma corablarıla dabsansız ayaqqabı – *sarmuz* geyirdilər.

XX əsrin 30-cu illərinə qədər bölgədə saxur qadınlarının ənənəvi geyimi *bad sal*, satin və bezdən tikilən, düz biçilmiş uzun, köynökvari paltdar və *şalna şalvar* adlanan ensiz şalvardan və arxalıdan ibarət idi. Mişləş kəndində şalvarın yuxarı hissəsi saçaklı olur və naxışları bəzədirildi. Köynəyin üstündən səda ipək parçadan tikilmiş, dabanə qədər uzanan *tayba-laq* geyirdilər.

Paltdarın üstündən Azərbaycan türklərində *belbağı* kimi tanınan parça kəmərlər (*qursaq*) bağlayardılar. Saxurlar belə kəmərlərə *yıkyanı* deyirdilər.

Saxur qadın geyiminin ənənəvi elementlərindən biri Azərbaycanın simal-qərb bölgəsi üçün səciyyəvi olan *meyzor* (*önlük*) idi. Belə önlüklər bölgənin bütün etnoslarının – Azərbaycan türkləri, ingiloylar, saxurlar, rutullar və udilərin mühüm geyim elementindən biri sayılırdı. Bu da, görünür, onların ümumələn mənşəyi ilə bağlı idi. Saxur meyzərləri beldəz, kosik, bəzəmlə, uzunluğu ayagadak olurdu. Saxurlar bu önlüyü *yelsh* adlandırdılar.

Saxur qadınları soyuq havalarda *arxalığın* üstündən döşəlik adlandırdıqları qolsuz xəz kürk və ya giymə kürk geyirdilər. Azərbaycan türklərində olduğu kimi saxurlarda da saç içində toplama üçün tülü və ya cuna adlanan baş geyimindən istifadə edərdilər. Bu baş geyimi Mişləş kəndində qəsikən adlanırdı. Tülüünün üstündən isə yaylıq bağlayardılar. Saxurlar arasında bütün Azərbaycan qadınları üçün səciyyəvi baş geyimi olan kələgayı, xüsüsilsə də Gəncə kələgayı, yun saçqası şal olan xaray şal, həmçinin dənə nəzik baş örtükleri – güllümlü, gülbəndi, naz-naz da geniş yayılmışdı. Saxur qadınları bozun kələgəyini çalma şəklində bağlayardılar. Xüsüsilsə də Gelmes qadınlarının bağladıqları çalma fırqlı olur və belə bağlama forması katar adlanırdı. Udi qadınları arasında da katar adlanan baş geyimi mövcud idi. Saxur qadın ge-



yiminin ənənəvi elementlərindən biri də Azərbaycanın şimal-qərb bölgəsi üçün səciyyəvi olan meyzər (önlük) idi. Belə önlüklər bölgənin bütün etnoslarının – Azərbaycan türkləri, ingiloylar, saxurlar, rutullar və udiların mühüm geyim elementindən biri sayılırdı. Bu da göründür, onların ümumalban məşşəyi ilə bağlı idi. Saxur meyzərləri bəldən kəsik, bützəmli, uzunluq ayağadək olurdu. Saxurlar bu önlütlü *yelək* adlandırdılar.

Azərbaycanda məskunlaşan saxurlar bir neçə yüz illik tarixi dövr ərzində azıri türkləri ilə qaynayıb-qarışaraq, əmumazərbaycan dilinə, mədəniyyətinə yiyənlənilər. Bununla yanaşı onlar özlərinə məxsus bir çox adətləri yaşada bilirlər. Bu əzəllik onların zəngin mətbəxinə də aid ola bilər. Saxurların mətbəxi də əzülməməsəsliyi ilə seçilən müxtəlif yeməklərə zəngindir. Saxurlar arasında bütün bölgədə olduğu kimi qış qurudulmuş at-qaxac tədarük etmək ənənəsi geniş yayılmışdır. Saxurların mətbəxində bir çox yemək növləri qaxaca hazırlanan. Saxur mətbəxində *sürfili, xikeyi, xingilli* kimi xəmir xörəkləri on çox sevilen yeməklərəndir. Keçmişdə saxurların köçəri maldar təfəlliələri arasında *məgəz* və *trukkay* kimi spesifik ağartı məhsulları da hazırlanardı. *Məgəz* düz vurulmayan şirin şora, *trukkay* isə qoç, keçi kimi müxtəlif heyvan fırqları formasında hazırlanmış pendirə deyərdilər. Belə formalı pendirler bişirilmiş, isti suya verilmiş pendirən hazırlanardı. Çobanlar *turukkay* adlanan belə formalı pendir alda etmək üçün dopunun (saxsı qab) alt tərsinə taxtadan üstündə bacqala yonulmuş, müxtəlif heyvan fırqları ornamentləri olan xüsusi çuxur yerləşdirir və onun içərisini müxtəlif otlarla doldururlardı. Turukkay düzəldiləcək pendiri isti sudan çıxarıb bu ətlərin üstünə yayırlar. Pendir quruduqca otun rongi də pendirə keçirdi. Qədim saxur laylalarında bir zamanlar məhənət uşaqlar üçün hazırlanmış *məgəz*, *turukkay* kimi ərzəq-qida növləri yada salınır. Bəlkə, heç özündən də görmədiyi müasir ana məhənət bu layla vəsaitəsi öz nəslinin, əz etnik kökünün köçəri həyat torzı keçirən maldar olduğunu yad edir. Onlar da qış tədarük olaraq qovurma ət hazırlayarak, saxsı küplərdə xüsusi quyuşularда saxlayardılar. Belə qış tədarük də ümumalban ənənələrindən biri idi. Saxurlar qışda xüsusi mərasim yeməyi olan cüdərmis buğdadən içərisinə quru ət, xüsusi ədə malin çənəsi əlavə edilmiş *uxur* adlanan, sıyıq formalı mərasim yeməyi bişirirdilər. *Uxur* axşamdan sohərədək, buğda tam açılanadək bişirilərdi. Bütün kəndin elliklə hazırladığı və yediyi bu mərasim yeməyi əsasən ilk şum və Novruz bayramında bişirilərdi.

İngiloylar - Azərbaycan xalqının formalması prosesində iştirak edən etnoslardan biri də ingiloylardır. Qafqaz Albaniyası etnoslarından biri – gellərin nəslindən olan ingiloylar hazırladı Azərbaycanın şimal-qərb zonasında – Qax, Zaqatala, Balakan rayonlarının ərazisində – Balakan rayonunun İtlala kəndində, Zaqatala rayonunun Əliabad, Mosul, Qandax, Balakan rayonunun İtlala kəndlərində toplu halında yaşıyırlar.

Qax rayonunda məskunlaşan etnik qrupların məşşəyi və mədəniyyəti (Qax rayon tarix-diyarşurasınaq muzeyi)

Verxiyan, Mosul kəndlərində, Qax rayonunun Qaxbaş, Qaxingiloy, Meşəbaş, Əmircan, Əlibəyli, Ingiloy Kötüklü, Böyük Alatəmir, Kiçik Alatəmir və Qaraməşə kəndlərində toplu halında yaşıyırlar.

Bu gün Azərbaycan Respublikasında toxumın 20 mindən çox müsəlman, 8 mindən artıq xristian ingiloy əz mövcudluqlarını qorumaqdadırlar. Zaqatala və Balakan ingiloyları əsasən müsəlman, Qaxda məskunlaşanları isə bir hissəsi xristiandır. Bundan başqa, xristian ingiloylar Qax rayonunun Qaxbaş, Şüskənd, Meşəbaş, Zəyəm, Xələf-Tala, Qaraməşə, Qimir, müsəlman ingiloylar isə Zaqatala rayonunun Əliabad, Mosul, Qandax, Balakan rayonunun İtlala kəndlərində yaşayırlar. Əliabad kəndi yaxınlığında Yengiyən kəndində də müsəlman ingiloylar vardır. Qax rayonunun Qoraqan, Şotavar, Ingiloy-Kötükli, Qax-İngiloy və Əlibəyli kəndlərində, həmçinin İbxalı və Əlibəylinin şimalində Böyük Alatəmirdə müsəlman və xristian ingiloylar yanaşı, Qum kəndində isə Azərbaycan türkləri və saxurlarla bir yerdə yaşıyırlar.

İngiloy maddi mədəniyyətinin başlıca komponentlərindən olan yaşayış məskənləri etnosun məskunlaşduğu ərazilərin təbii-coğrafi şəraitindən asılıdır. Buna görə də ingiloyların yaşadıqları ərazi idiki Qax, Zaqatala və Balakan rayonları ərazisində uyğun galır.

Bu etnosun məskunlaşdığı ərazilərin təbii şəraiti əlverişli olduğundan, əsas tikinti materialları arasında bitki mənşəli çətərişlər üstünlük təşkil edir. Bunlar arasında ağac, şax, kol, qamış, qarğı, küləş, saman və s. xüsusi yer tuturdu. Bundan başqa mineral mənşəli tikinti materialları: qum, çaydaş, kircə, bişmiş karpic, kırmatdır də istifadə edirdilər.

İnşaat texnikası baxımından ingiloyların evləri ənənəvi ev tiplərindən fərqlənirdi. Təkçə inşaat texnikası baxımından yox, yayılma arealına görə də bir-birindən fərqlənirdi. Bəzi ev tiplərini diqqət yetirək:

Gəmərə (qazma, pəyə) – mövsümü səciyyəvi daşıyan bu bəsit ev tipi olan bu tip əsasən kasib əhalisi üçün nəzərdə tutulurdu.

Çərtmə, çatən çitəmə, cübuq hörmə – tipli evlər əsasən ingiloyların əkinçilik və oturaq maldarlıqla məşğul olan, kasib təbəqə üçün nəzərdə tutulurdu. Bu tip evlər əhali arasında *darbəndi* (ağac bəndi) adı ilə məşhur olub. Bu evlər əsasən bir otaqlı olurdu. Daha sonra 2 otaqlı və qarşısı *seyvan* adlanan ensiz eyvandan ibarət olurdu. Cox nadir hallarda 3 otaqlı çərtmə evlərə rast gəlmək olurdu.

Hörgülü evlər – yaşayış evlərinin içində ən mükəmməlidir. Əsasən daş və kərpicdən ikimərtəbəli şəkildə tikilən bu evlər günümüzə qədər galib qatmaqdadır. Xalq memarlığında əsasən birmərtəbəli və qismən kürsülü növü geniş yayılmışdır.

Cəbir evlər-bu tip evlər inşaat texnikasına görə hörgülü evlər ilə oxşarlıq təşkil etmişdir, plan quruluşuna görə fərqlənlərdi. Cəbir evlər otaqları yan-yanı, kəlləyli və qoşa kəlləylər olmaqla üç tür olurdu.

Daş evlər - bu evlər adətən 1 və 2 otaqlı olurdular. Evlərin qabağında adətən ensiz seyyvan düzəldildi. Bu evlər adətən çardaqlı olurdular. Çardağı ingiloylar qış tödərkününü saxlamaq üçün istifadə edirdi.

Korpic evlər - korpiv hörgü materialı kimi istifadə ediləndən sonra məşhurlaşan tipili evlərin divar qalınlığı xeyli artırdı [6, 59-106 s].

İngiloyların geyimləri adətən natural materiallardan- yun, ipək və pambıq parçalar və dəriyə üstünlük verilirdi. Xam ipək və keçi sapını keçmişdən ingiloylar özləri əldə edirdi. Hətta M. Conosvilinin yazdığına görə, hər bir ingiloy ailəsinin həyatında ipəksarıyan mancanaq olurdu.

XIX əsrin sonlarında ingiloyların yaxın qonşuları olan Muxax, Sarıbaş və illi kəndlərində şal istehsalı xüsusi yer tuturdular. Ingiloylar həlləcliqləşmiş olmadıqlarından basına məməmlatları (yapımcı, çopoz) sıfırlaşmışdır. Ingiloylar təkcə geyim materiallarını deyil, biriçox geyim növlərini da məs: *papaq, çəkmə, başmaq, yapunci, çopoz, cəst və s.* eləcə da zinat əşyalarını – *gümüş komar, meyzor bağı* kimi bir çox əşyaları da hazır şəkildə alırdılar.

Ingiloyların da digər etnik xalqlar kimi ən gözə çarpan geyim tipi *arxalıq* və onu üzüldündən geyilən *çuxa* idi. Ingiloyların arxalıq və çuxası bölgənin digər etnoslarından bozi fərqli cəhətləri var. Belə ki, arxalıq qısa ətkili və boyunduruqsuz alabəzək çitdən hazırlanır və yalnız beldən bağlanır. Arxalıq dar qollu olur, bilsədən aşağı *yeng* adlanan əlcəklə tamamlanırırdı.

Bundan başqa iş görülen zaman arxalığın dar qolu bilsədən dırşəyə qədər kip düymələnir, əlcəklər geri qatlanırırdı.

Bölgədə digər geyim növləri – *ışdik, cübbə, zevim* və s. kimi kişi geyimləri ingiloylarda da var idi. Ancəq onlar gürçülər kimi bu geyimləri *zubuni* və *cuba* adlandırdırlar. Adətən bu geyimlər yuxarıdan tikilir, isti əolsun deyə yaxa, gol və steklərinə xaz dəri-dən kəbə tutulurdu.

Digər ingiloyların geyimi *yapunci* adlanır. Yağlılı havalarda geyinilirdi. Etnoqrafik çöl materiallarında ingiloyların özlərinin yapunci hazırladıqları qeyd olunurdu. Saçaqlı və saçaqsız olaraq iki növ vər idi. Saçaqlı yapunci daha gözəl və daha bəhə olur, bu geyimi varlılar, saçaqsız yapuncını issə kasıblar geyinirdilər.

Ingiloyların baş geyimləri də özlər xüsusiyyətləri ilə bölgənin digər etnoslarından fərqlənlərdi. Ingiloyların əsasən qoyun dərisi, qıvrımlı tükür stır doridən və yun şaldan tikilən baş geyim növləri olmuşdur. Tarixi mənbələrdə yun

şaldan tikilmiş *uzun qulaqlı başlıq*, pambır parçadan tikilmə *təsək* kişi geyimlər qeyd olunur.

İngiloyların ən arxaik papaq növü keçə olmuşdur. Əsasən soyuq havalarda, qışda əvvələnda geyinilirdi.

İngiloylar kondilərlərinin ənənəvi ayaq geyimləri arasında *cəst* və *sətəl* adlı yun çorablar xüsusi yer tuturdu. Bu yun çorabların altına keçə altılı şalva olunur, əsasən evdə, həyətdə-bacada geyinilirdi.

Keçmişdə ingiloy qadınları arasında ümumazərbaycan milli geyimi olan *arxalıq* (arxalıq) dəbdə idi. Qadın arxalığı uzun və qısaqollu olurdu. Gənc qızlar daha çox əlvən ranglı ipək parçadan arxalıq geyyərdilər. Toy palternim qollarına, otəyinə, boyununa rəngli saplardan toxunmuş ensiz *lent-qayı* tikilirdi. Eyni bəzək elementi xristian ingiloyların geyimlərində də vardır. Belə palter *nixpar* adlanır, altdan geyilən enli qırımızı şalvar *mukasər* deyildi. Gəlinin belinə *əngəl* adlanan gümüş töqqa, saçlarına isə qızıl bəzək əşyası – *bas zənciri* taxırdılar. Ingiloylarda qadın toy libaslarına *meyzar* (önlük) bağlamaq ənənəsi də olmuşdur. Toy libasında gümüşlü süslənmiş ipək və ya məxmət meyzərin olması vacib şərtlərdən idi.

Beləliklə bölgənin bir neçə minilliyyət səyəkənən tarixinə nəzər saldıqda görürük ki, bu orzıdə insanlar etnik və dini kimiliyindən asılı olmayaq bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Etnik azaqlıqların hər birinin öz folkloru, adət-ənənəsi, məişəti olsada, onları humanizm, insanpərvərlik və bir də yaşadıqları məkana sevgi hissələri birləşdirir.

Ədəbiyyat

1. Xəlilzadə F. "Maddi-mənəvi xəzinəmiz zənginlaşır". Azərbaycan qəzeti 18 may 2010.

2. Kərimov B. "Azərbaycanda tarix – diyarşunaslıq muzeylərinin təşəkkülü və inkişaf tarixi". Bakı- 2008.

3. Paşayeva, M. Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr [Mətn]: XIX-XX əsrin əvvəlləri: Şəki-Zaqatala bölgəsinin materialları [Mətn]: XIX-XX əsrin əvvəlləri: Şəki-Zaqatala bölgəsinin materialları /M.Paşayeva.- Bakı: Azəmər, 2008.- 307s.

4. Məmmədov, T. Azərbaycan etnik mədəniyyəti [Mətn] : [Azərbaycan etnosunun tarixi haq.] /T.Məmmədov //Ədalət-. 2010.- 13 iyul.

5. Mustafayev A., "Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat)", Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2009.-226s.

6. Mustafayev A., "İngiloyların maddi mədəniyyəti" (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat)", Bakı: «Çəlioğlu» nəşriyyatı, 2005.-223s.
7. milligeyim.com



58